

**2018-ci ildə daxil olan ədəbiyyatın
BİBLİOQRAFİK SİYAHISI**

1. AzK-3164,3201,3202,3203,3204,3205,3206,3222,3232,3619,3714,3715,6650,6651,6654,6661,6662,6663,6664,6666,6667,6668

Kallistov, Dmitri.

Antik teatr [Mətn] / D. Kallistov ; tərc. R. Mustafayeva. - Bakı : Kritika, 2018. - 244 s.

2. AzK-2739,2740,6154,6155,6156,6157,6158,6162,6210,6211,6212,6214,6215,6216,6217,6218,6219,6245,6246,6247,6711,6712

Çexov, Mixail.

Peşəkar aktyorluq dərsləri [Mətn] / M. Çexov. - Bakı : Azərbaycan Tərcümə Mərkəzi, 2018. - 208 s.

Açar sözlər: aktyor texnikası -- rejissorun rolu -- piter frey -- yaradıcılıq prosesi -- həvəskar aktyor -- bütövlük hissi -- psixoloji jest -- gələcəyin teatrı -- təxəyyül

3. AzK-634,712,730,731,897,942,943,945,1139,1146

Mustafayev, Vaqif.

Ustad dərsi [Mətn] : yaradıcı gənclər üçün vəsait / V. Mustafayev. - Bakı : ADMİU, 2018. - 174 s. ; 21 sm

4. AzK-1211

Bakı xalçaları [Mətn] : yeni çeşnilər / Zirə mədəniyyət mərkəzi- Eko-park. - Bakı : n.y., 2018

Açar sözlər: içərişəhər xalçası -- zirə xalçaları -- xovsuz xalçalar

5. AzK-1822,1823

Vulf, Tomas.

Dünyanın hörümçək toru [Mətn] / T. Vulf. - Bakı : Aspoliqraf, 2018. - 355 s. ; 21 sm

Açar sözlər: romanlar -- hekayələr -- baskom hokun portreti -- ölüm-məğrur bacı -- azğın oğulun qayıtması -- çikamoqa -- şir səhərçağı -- qulliver -- vaxt da meşə zülməti kimi qəribədir -- parkda -- çıxılmazlıq -- günəş və yağış -- bruklini yalnız ölümlər tanıyır

6. AzK-1839,1840

XX əsrin Norveç hekayələri [Mətn]. - Bakı : Aspoliqraf, 2018. - 392 s. ; 21 sm

7. AzK-971,972,973,974,975

Səhnə danışığına dair metodik göstərişlər [Mətn] : dərslər vəsaiti / ADMİU. - Bakı : Vətənoğlu, 2018. - 154 s.

8. AzK-1904

Moravia, Alberto.

Çoçora [roman və hekayələr] / A. Moravia. - Bakı : Azərbaycan Tərcümə Mərkəzi, 2018. - 600 s.

Açar sözlər: roma hekayələri -- mario -- saxta əsginas -- yük maşınının sürücüsü -- şən keçən məclis -- alınan iş deyil -- püşk -- cinni -- dublyor -- mən yox demirəm -- bədxərc -- qüsursuz qətl -- iştaha -- körpə -- katerina -- bəstəboy -- məclis -- məcburi xuliqan -- dostluq -- romul və rem

9. AzK-1155,1158,1160,1224,4499

Cəlilova, Fəridə.

Yuğ teatrının poetikası və dünya teatr sistemləri [Mətn] / F. Cəlilova. - Bakı : Kansler, 2018. - 178 s.

Açar sözlər: yuğ mərasimləri -- psixosof poetikası

10. AzK-3071,3072,3073,3074,3079,3096,3097,3098,3099,3101,3123,3124,3125,3126

Teatr tənqidi üzrə seminar [Mətn] : dərs vəsaiti / ADMİU ; tərt.-müəl.: A. Talıbzadə, M. Əlizadə ; elmi red. İ. İsrailov. - Bakı : ADMİU, 2018. - 368 s.

Açar sözlər: dramın təhlili -- tamaşanın rekonstruksiyası -- aktyor və rol -- tamaşanın rejissurası -- tamaşa təhlili -- aktyor portreti -- rejissor portreti -- teatrşünaslığın metodologiyası -- teatr tənqidi -- teatrın növləri

11. AzK-3085

Azərbaycan Cümhuriyyəti-100 (Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunur) [Mətn] / "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi. - Bakı : Elm və təhsil, 2018. - 520 s.

Açar sözlər: fevral burjua inqilabı -- Əli bəy Hüseynzadə -- turan heyəti -- zaqafqaziya seymi -- Azərbaycan bayrağı -- əlimərdan bəy topçubaşov -- zivərbəy əhmədbəyov -- xəlil bəy xasmməmədov -- azərbaycançılıq -- poçt markaları -- əhməd ağaoğlu -- ismayıl bəy qaspiralı

12. AzK-3117

Rəhimli, İlham.

Azərbaycan teatrı [Mətn] / İ. Rəhimli. - Bakı : Teas Press Nəşriyyat evi, 2018. - 912 s.

13. AzK-3120

Azərbaycan Xalq Cümhuriyyəti: dıvlət-din mənəşibətləri [Mətn] / AR Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi. - Bakı : Nurlar NPM, 2018. - 320 s

Açar sözlər: şeyxülislamı -- məsyəxət-islamıyyə

14. AzK-3161

Məmmədli, Şurəddin.

19-cu yüzil Azərbaycan gürcü teatr ülfəti [Mətn] / Ş. Məmmədli. - Bakı : Borçalı, 2018. - 128 s.

Açar sözlər: tiflisdə azərbaycan teatrı -- xanın vəzri tamaşası

15. AzK-3296,3297,3298,3300

Rüstəmli, Asif.

Ədəbi redaktənin əsasları: tarixi,nəzəriyyəsi,təcrübəsi [Mətn] : dərs vəsaiti / A. Rüstəmli. - Bakı : Gənclik, 2018. - 216 s.

16. AzK-3302,3376

Quliyev, Rafiq.

Kino-foto və televiziya işıqlandırma texnikası [Mətn] : dərslik / R. Quliyev. - Bakı : ADMİU, 2018. - 144 s.

Açar sözlər: işıq -- işıq mənbələri -- kino və teleışıqlandırma cihazları -- işıq filtirləri -- yardımçı vasitələr

17. AzK-3313

Gənclərin III beynəlxalq mədəni irs və turizm forumu.

Modern virtual reallıqda mədəni irs və turizm [Mətn] : xülasələr kitabı / Gənclərin III beynəlxalq mədəni irs və turizm forumu. - Bakı : n.y., 2018. - 23 s.

18. AzK-3192

Kərimova, Sevil.

İncəsənət əsərlərinin təhlili [Mətn] : dərs vəsaiti / S. Kərimova. - Bakı : ADMİU, 2018. - 288 s.

19. AzK-3209

Adilov, Vasif.

Orta əsrlərdə Azərbaycan linqvokulturoloji məhiti [Mətn] : dərs vəsaiti / V. Adilov. - Bakı : ADMİU, 2018. - 96 s.

20. AzK-3238,3239

Azərbaycan/Kolumbiya.İyirmi şeir [Mətn]. - Bakı : Azərbaycan Tərcümə Mərkəzi, 2018. - 139 s.

21. AzK-3454

Bayram Hacızadə [Mətn]. - Bakı : Azəri-dizayn, 2018. - 79 s. - (Azərbaycanın karikaturaçı rəssamları)

22. AzK-3447

Abbasova, Şəhla.

Yeddi gözəl [Mətn] : batika sərgisi kataloq / Ş. Abbasova. - Bakı : ADMİU, 2018. - 23 s.

23. AzK-3505

Xocalı şəhidləri danışıq [Mətn] / tərtib ed. İ. Hüseyinli. - Bakı : Mütərcim, 2018. - 177 s.

24. AzK-3502

Duyulmayan çığlık Hocalı [Mətn] : kataloq. - [B. m.] : n.y., 2018. - 76 s.

Açar sözlər: Xocalı

25. AzK-2973

Səmədov, Oqtay.

Azərbaycanın maarifçi qadınları [Mətn] / O. Səmədov. - Bakı : Bilik Fondu, 2018. - 136 s.

26. AzK-6134,6135

Talıbov, Mirzə.

Bəngü Badədən görünən tarix [Mətn] / M. Talıbov. - Bakı : Ziya, 2018. - 136 s.

Açar sözlər: sənətşünaslıq -- füzuli -- bəngü badə rəsmi

27. AzK-6137

Eynullayev, Tahir.

Rəqsin dili [Mətn] : kitab teatr-ali məktəbləri üçün tərtib olunub / T. Eynullayev. - Bakı : Elm və təhsil, 2018. - 380 s.

Açar sözlər: rəqs dili

28. AzK-6101,6102,6103

Həsənzadə, Ayla.

Dövlət Rus Dram teatrının "Dəmir Ledi"si Gülcahan [Mətn] / A. Həsənzadə. - Bakı : ADMİU, 2018. - 175 s.

Açar sözlər: ilk qadın rejissor azərbaycanda -- gülcahan güləhmədova

29. AzK-3350,3351,3352,3353,3354,3355,3356,3357,3358,3359,3375

Şükürov, Azad.

Səhnə danışığı fənninə dair müntəxəbat [Mətn] : dərs vəsaiti / A. Şükürov, K. Mehdiyeva. - Bakı : ADMİU, 2018. - 368 s.

30. AzK-3349

Ulutürk, Xəlil Rza.

Gündəliklər.1-ci kitab [Mətn] : (1962-1965) / X. R. Ulutürk. - Bakı : Teas Press Nəşriyyat evi, 2018. - 674 s.

31. AzK-3360,3361

Hər şair taleyi sonsuz bir cahan [Mətn] : rus ədəbiyyatından seçmələr / tərc.ed. X. R. Ulutürk ; tərtib ed. F. Ulutürk. - Bakı : Elm və təhsil, 2018. - 696 s.

Açar sözlər: rus şeirlər -- puşkin -- lermontov -- nekrasov -- maykovski -- yesenin -- axmatova -- svetayeva -- simonov konstantin -- aleksandr tvardovski -- yevgeni yevtuşenko -- robert rojdestvenski -- dərbənd -- poemalar -- babək

32. AzK-3379

Kərimova, Sevil.

Muzey əşyalarının bərpası və konservasiyası [Mətn] : dərs vəsaiti / S. Kərimova. - Bakı : ADMİU, 2018. - 168 s.

Açar sözlər: muzeyşünaslıq

33. AzK-3544,3545

Əliyev, Elşad.

İnternet texnologiyalar və incəsənət [Mətn] / E. Əliyev. - Bakı : AFpoliqrAF, 2018. - 171 s.

Açar sözlər: informasiya cəmiyyəti və incəsənət -- kulturogenез -- postmodernizm -- bədii proses -- informasiya mədəniyyəti -- internet və incəsənət -- internet texnologiyalarının incəsənətə neqativ təsirləri -- sintetik incəsənət -- internet texnologiyaları və azərbaycanda incəsənət -- müasir incəsənət və biznes -- internet resurslar və sənətşünaslıq

34. AzK-3378

Kərimova, Sevil.

İncəsənət əsərlərinin təhlili [Mətn] : metodik vəsait / S. Kərimova. - Bakı : ADMİU, 2018. - 184 s.

35. AzK-1243

Sona Hacıyeva yubileyi 110 [Mətn] / tərtib ed. S. Əhmədova. - Bakı : n.y., 2018. - 174 s.

Açar sözlər: aktrisa -- Sona Hacıyeva

36. AzK-2117

Kazımlı, Gülhüseyn.

Bülbülcan [Mətn] / G. Kazımlı, V. Quliyev. - Bakı : Təhsil, 2018. - 152 s.

37. AzK-6206,6207,6208,6209

Əhmədova, Xavər.

İncəsənət tarixi [Mətn] : dərs vəsaiti / X. Əhmədova. - Bakı : Mütərcim, 2018. - 192 s.

Açar sözlər: incəsənət tarixi -- qədim misir incəsənəti -- qədim yunan incəsənəti -- qədim roma incəsənəti -- qədim çin incəsənəti -- qədim hind incəsənəti -- qədim yapon incəsənəti -- bizans incəsənəti -- qərbi avropa intibah incəsənəti -- avropa incəsənəti -- incəsənətdə cərəyanlar -- barokko -- rokoko -- klassisizm -- romantizm -- rus incəsənəti -- bədii fotoqrafiya -- xoreoqrafiya -- bədii ədəbiyyat -- dekorativ-tətbiqi incəsənət -- kino-incəsənətin növü kimi -- sirk sənəti -- azərbaycan incəsənəti -- xx əsr cərəyanları -- modern üslub -- qogen -- van qoq -- modernist cərəyan -- fovistlər -- matiss -- kubizm -- futurizm -- ekspressionizm -- pikasso -- xx əsr incəsənəti

38. AzK-3589

Salihov, Danil.

Qəribə adam [Mətn] : pyeslər / D. Salihov. - Bakı : "Zərdabi LTD" MMC, 2018. - 128 s.

Açar sözlər: bəyazid -- qəribə adam -- pyeslər